



**Azərbaycan Respublikası
Təhsil Nazirliyi
BAKİ DÖVLƏT
UNİVERSİTETİ
ƏMR**

**№ R-35
05.05.2009**

Bakı şəhəri

**Məzmunu: Universitet əməkdaşlarına indekslənen
jurnallarda çap olunmuş məqalələrinə görə mükafat verilməsi
haqqında**

Bakı Dövlət Universiteti 90 illik fəaliyyəti dövründə Milli elmi, pedaqoji kadrların hazırlanmasında, Azərbaycan elminin dünya birliyinə integrasiyasında müstəsna xidmətlər göstərmişdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra BDU-nun üzərinə düşən məsuliyyət daha da artmışdır.

Araşdırmalar göstərir ki, son dövrlərdə dünyanın müxtəlif ölkələrində olduğu kimi Respublikamızda da özəl nəşrlərin meydana çıxması bəzi hallarda keyfiyyət üstünlüyünü kəmiyyət göstəriciləri ilə əvəz edir. Qeyri-peşəkar redaksiyalarda yalnız maddi maraqlar hesabına çap olunan məqalələr heç bir elmi əhəmiyyət kəsb etmir. Bu da bəzi müəlliflərin elmi əsərlərinin yalnız sayının artması ilə səciyyələnilir.

Bunları və BDU Elmi Şurasının qərarını rəhbər tutaraq, Universitet elminin və təhsilinin qloballaşan cəmiyyətə integrasiyasını sürətləndirmək, eyni zamanda BDU-nun reytingini beynəlxalq səviyyəyə çatdırmaq, universitet əməkdaşlarının təsir əmsalı (impakt faktoru) olan jurnallarda çap olunmuş elmi məqalələrinin sayını artırmaq, bu işdə onlara lazımı maddi dəstək göstərmək məqsədi ilə

ƏMR EDİRƏM

1. BDU-nun əməkdaşları Tomson Reyter Agentliyinin Elmi İnformasiya İnstitutu (Institute for Scientific Information) tərəfindən tərtib edilmiş, təsir əmsalı (impakt faktoru) olan jurnallarda çap etdirdikləri elmi məqalələrə görə müntəzəm olaraq mükafatlandırılınsınlar:
 - a) A kateqoriyalı jurnallardakı hər bir məqalə üçün 200 (iki yüz) manat;
 - b) B kateqoriyalı jurnallardakı hər bir məqalə üçün 150 (yüz əlli) manat;
 - c) C kateqoriyalı jurnallardakı hər bir məqalə üçün 100 (yüz) manat miqdarında ödənilsin.
2. a) Məqalələrin dərc olunduğu jurnalların kateqoriyalarını müəyyənləşdirib, mükafatların verilməsi üçün aşağıdakı tərkibdə komissiya yaradılsın:

1. Akad.A.M.Məhərrəmov -Rektor, sədr
2. Prof.İ.Ə.Əliyev -Elmi işlər üzrə prorektor, sədr müavini
3. Prof. İ.N.Əliyeva -ETH-nin rəisi, məsul katib

- | | |
|------------------------|--|
| 4. Prof. N.A.Qasimov | -Bitki fiziologiyası kafedrasının müdiri, üzv |
| 5. Prof.A.M.Qasimov | -Mulki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, üzv |
| 6. Prof.M.D.Kazimov | -İran filologiyası kafedrasının müdiri, üzv |
| 7. f.r.e.n.Ş.S.Ağayev | -FP ETİ-nin aparıcı elmi işçisi, üzv |
| 8. Prof.A.Ə.Əzizov | -kimya fakültəsinin dekanı, üzv |
| 9. Prof.A.C.İsgəndərov | -Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, üzv |

b) Fakültə (qurum) rəhbərlərinin təqdimatı ilə indekslənən jurnallarda çap olunmuş məqalələrin ottiskləri Komissiyaya təqdim edilsin.

3. Mükafat yalnız həmmüəllifləri olan BDU-nun professor-müəllim heyəti (əməkdaşları), ETİ, ETM, ETL əməkdaşları, aspirant, magistrant və tələbələr arasında bərabər bölünsün.
4. BDU-nun əməkdaşlarının təsir əmsalı (impakt faktoru) olan jurnallara təqdim etdiyi məqalələr ixtisasçı rəyindən müvəffəqiyyətlə keçib, mətndəki dil problemlərinə görə çapa qəbul edilmədikdə, bu məqalələr komissiyanın qərarı əsasında və xərcləri BDU tərəfindən ödənilməklə xarici tərcümə mərkəzlərində redaktə oluna bilərlər.
5. BETİ şöbəsinə tapşırılsın ki, universitetin professor-müəllim heyətini (əməkdaşları) Elmi İnformasiya İnstitutu (Institute for Scientific Information) tərəfindən indekslənən jurnalların son siyahıları ilə təmin etsin.
6. Sənədləşmələrə ümumi nəzarət BETİ şöbəsinə (prof.İ.N.Əliyeva) tapşırılsın.
7. Əmrin icrasına nəzarət Elmi İşlər üzrə Prorektor İ.Ə.Əliyevə həvalə edilsin.
8. Əmr bütün strukturlarda professor-müəllim heyətinin, əməkdaşların, aspirant, magistrant və tələbələrin nəzərinə çatdırılsın.

ƏSAS: Rektorun və Elmi İşlər üzrə Prorektorun dərkənarı ilə BDU Elmi Şurasının 10 aprel 2009-cu il tarixli, 3 sayılı iclas protokolundan çıxarış.

REKTOR

akademik A.M.MƏHƏRRƏMOV